



**VAQİF YUSİFLİ**

Qorxmaz Kamil Kadusinin yedinci kitabı çapdan çıxıb və bu kitabda onun altı poeması və dörtlükləri toplanıb.

Müsəris dövrümüzdə poema şeirlə müqayisədə olduqca azlıq təşkil edir. Bunun iki əsas səbəbi var. Birincisi; nəsrədə roman yazmaq yazıçıdan nə qədər məuliyyət tələb edir-sə, bunu poeziyada da poema haqqında deyə bilerik. İkincisi; poemanın özünəməxsus təlebləri var, bu tələblər əsasən poemanın bədii forma və sənətkarlığı ilə bağlır ki, bu principi də hər şair yerinə yetire bilmir.

Kadusi "Düşünce" kitabında həm bunun uğurlu, həm də bir qədər nöqsanlı cəhətlərini nümayiş etdirir.

Mənə en xoş təsir bağışyan Kadusinin "Fəsillər" və "Sərhədlər" poemaları oldu. "Fəsillər" poeması lirik üslubda qələmə alınıb Şair ilin fəsiləri barədə =onların hər birinin özünəməxsusluğunu haqqında söz açır. Məlumdur ki, Azerbaycan poeziyasında elə bir şair tapılmaz ki, yaz, yay, payız və qış fəsilləri haqqında şeirlər yazmasın, hətta az da olsa, poemalar qələmə almasın. Ancaq Qorxmaz Kadusi öz söz firçasını bu fəsillərin tablolarına köçürüb bilir. Baxın: payız haqqında görün nə yazır:

*Çaxan qılınçdır şimşək,  
Qalxanı başına çək.  
Yavaş-yavaş tökcək,  
Sarı yarpaq yağışı.*

Mənə, Kadusi payızı sarı yarpaq rəngində görür. Bəs qışı necə? Qışın rəngini ağ görür. Baharin rəngisə yığıdır, çünki ordan günəşin gülüşəsi gelir, çayların hay-küyü, suların daşlara çırpinaraq qışkıraq eşidilir. 18 il bundan əvvəl mən Qorxmaz Kadusinin ilk şeirləri kitabı - "Bir gün döñacəyəm"ə ön söz yazmışdım, orada onun qısa həsr etdiyi şeirində misal gətirmişdim. Təmiz bir qış lövhəsinin təsviriydı o şeir:

*Bu uzun çəkən qış  
Ayağı tora düşən ağ göyərçinə*

# DÜŞÜNCƏLƏR ALƏMİNDA

bənzəyir.

*Adamlar, ağaclar, quşlar  
Ağ işığın üstüne düzülmüş  
Qara kişmiş kimidir.  
Yeriye-yeriye, yeyilə-yeyilə  
Kəsile-kəsile, əriyə-əriyə azalar,  
Bu uzun çəkən qış.  
Qoy Kadusi belə qış lövhələri çəksin,*

"Sərhədlər" poeması isə ictimai məna daşıyır. Burada insanları, ölkələri bir-birindən ayıran sərhədlərə etiraz var. Niyə? Çünkü:

*Sərhəd dirəyində,  
Tikanlı teldə,  
Silahlar ayaqda,  
Siyasət dildə  
Qənim kəsimlimiş bir-birimizə.*

Amma bu dünyada "balıqların su-da sərhədi yoxdur azaddır quşlar, onlar pərvazlanır, sərhəd tanımı".

Düşüncə meyari insana məxsusdur və şairlər bu insan düşüncəsini şeirlərdə, poemalarda reallaşdırırlar. Bizim poeziyamızın bir qütbüñü düşüncə poeziyası kimi qiymətləndirmək olar. Və Qorxmaz Kadusi də bu ənənəyə sadıq qalmağa çalışır. O öz poemalarında müraciət etdiyi hər bir mövzuya fikirlərinin bucağından yanaşır. "Düşüne bilmək" poeması on bir hissədən ibarətdir və hər bir hissə müstəqil düşüncələr əsasında ya-zılıb. "Yol"-hərə bu dünyada öz yoluyla gedir, səhvmi, doğrumu, buna zaman müəyyənləşdirir. "Ən hamar yol xəyalında saldığın yol olur". "Ağıl"- "Bəşərin yiyesi ağıldı" "Da-rıxmaq"- tinsanların xoşbəxtliyi də, kədərlə anları da darıxmaqla keçir. Kadusi belə deyir:

*Yerə düşən toxum  
Ağac olmağa,  
Baxan göz görməyə,  
Gözəl seviləməyə  
İnsan,  
İnsan tək doğulmağa  
İnsan tək yaşamağa  
Xoşbəxt olmağa  
Darıxar.*

Bəs "doğulmaq" necə? Dünyanı nəsil-nəsil davam etdirir doğulmaq. Əgər ağaclar bir zamanlar ağaç olduqları yada salsalar, yarpaqlayalar il boyu. "Qələm lələyin daşlaşmış

davamıdır". "Atamın davamıym, həmin vücud, həmin sima, həmin baxış, meğrur duruş". Dahilər hər əsrə yenidən doğulurlar. "Şeyx Nizaminin sözü kainatda hökm edir. "Həyat"- Kadusi deyir ki, "Yoxdur heç bir möcüzə, olmayıb və olmayacaq, nə köh-qə, nə de təzə, yaranandan belədir kainat, belə də olacaq". Təbii ki, bu, onun öz fikridir, qətiyyən razılaşmaq olmaz bu fikirlə. Həyat və kainat mözüzlərlə doludur, ay Kadusi. O möcüzəni insan sevdiyi bir qızın gözlərində də görə bilər. Sabah xərcəngin dərmanı, müalicəsi tapılarsa, bu da möcüzə olar. Reallığın möcüzəyə çevrilməsini azmi görmüşük? "Təzad" hissəsində məlum həqiqətlərə qarşılaşsaq da, içinde maraqlı görünən fikirlər var. Mənə poemanın en zəif hissesi "Yixılmaq" bölümündür.

"Qan iyidə pula, ucuç qazanılan var-dövlətə haqlı etirazlar səslenir. Kadusi yazır ki: "Azalan-çoxalan, dövr edən, enerjidir pul, minində tü-kənir, birində artır..Şəkildən-şəkile dəyişir" və s. Bəs Kadusi "Xoşbəxtlik" deyəndə nəyi düşünür? O, xoşbəxtliyin tam əksinə olan şeyləri düşünür. Əgər bir insan sevib-sevilmirsə və bu dünyada sevgisizlik baş alıb gedirse, xoşbəxtlikdən danışmaq olarmı? Nəhayət "Düşüne bilmək"

Düşünə bilmək, daşına bilmək, yaşaya bilmək!-poema bu fikirlə başa çatır.

Kadusinin "Adamlar" poeması onun moralist-pedoqoji fitkirlərini əks etdirir. O adamların növbənöv çeşidlərini, mövqelərini açıqlayır.

*Yüz il gizlənəcək sədəfdə inci,  
Tapana gətirər hədsiz sevinci,  
Nə çəkin, nə yorul, nə də ki inci,  
Axır taniyarsan gövhər adamı.*

Mənə, Kadusinin "itiririk" poeması onun altı poeması içerisinde ən sanballısıdır.O, neyi itiririk sualına doğru cavablar tapır.

*Nəyimiz var itirəndə  
Dərd tapırıq,  
Keçmişin kədəriylə, sevinciylə  
Bize qalan xatıresi,  
Çiçəklərdə ovsunlanan bala oxşar.  
İtirməkdən gəlib zara,  
Görəndə ki, ömrümüzdə*

*İtirməli bir şey yoxsa,  
Özümüzü itiririk,  
Özümüz də itirik.*

Kadusinin kitabına dördlük şəklində yazdığı şeirlərini də qatmışdır. Dördlük şeir şəkli Azerbaycan poeziyasında çox işlənib. Bayati da, rübai də dördlük şeklärindər və ayrıca dördlük forması da var ki, bizim müasir proeziyada eksər şairlər bu formaya müraciət edirlər. Kitabda həcm etibarilə çoxluq təşkil edən dördlüklər müxtəlif mövzuları əhatə edir. Məlum məsələr ki, dörd misrada mənali və maraqlı, oxucunu düşündürən fikirlər qələmə alasan. Mən bir neçə dörlüyü misal getirmək istəyirəm ki, bunlar Kadusinin bu formada uğurları sayılmalıdır:

*Vaxt çatdı budaqdan yixıldı yarpaq,  
Torpağın bağrına sıxıldı yarpaq.  
Kiçildı bir yarpaq göyün köynəyi,  
Bir yarpaq böyüdü anamız torpaq.*

Daha neçə dörlüyü də göstərə bilərəm belə uğurlu alınıb. Amma Kadusinin bu dördlükləri içerisinde elələri də var ki, onlardan heç danışmaq istəməzdim. Fikir yoxsulluğu və bəsitliyi ilə üzləşirən. Kitabla bağlı bəzi iradalarımı və tövsiyyələrimi bilsərim.

1. Kitabdakı poemalarda və dördlüklərdə yaxşı redakte işi aparılmışdır. Bəzən misralar arasında məntiqsizlik aşkar nəzərə çarpır. Məsələn, səh. 55-ə "Mən bilmədiyimi bildiyim üçün, biliyəm, Sənin baxdıqlarını gördüğüm üçün görürəm..,çü misrada üç dəfə bilmək sözü var. "Sokratdan gəlirəm" nə demekdir? Belə misralardan yene var.

2.Qorxmaz Kadusi heca vəznində daha yaxşı yazır, onun sərbəsti bəzən poetexniki tələblərə cavab vermir. Arzu edirəm ki, Kadusi hecadan ayrılmassisin.

**Kadusi bir dördlüyündə yazır ki:**"Hər şeyin əvvəli, sonu olsa da, Var olan enerji heç vaxt tükənməz". Mən Kadusidə potensial şair enerjisi görürəm və qoy bu enerji onun bundan sonra yazacağı şeirlərdə daha dolğun nəzərə çarpsın. Uğurlar, QORXMAZ KADUSU!